

Adalet.az Lev Tolstoyun "Hərb və Sülh" romanı haqda maraqlı faktları təqdim edir:

- Çokları düşünür ki, 1300 səhifelik "Hərb və Sülh" dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrde Fransada yazılmış 13 min səhifelik, 10 cildlik o qədər da tanınmış "Artamene ou le Grand Cyrus" romanıdır.

- "Hərb və Sülh" romanın ilk iki nəşri 6 kitaba bölünməşdi. Günümüzdə isə onu 1873-cü ilde Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

- Tolstoy "Hərb və Sülh"ün qaralamasını yazarkən əvvəlcə Napoleon mühəribələri haqda yox, köhnə dekabrist üşyancısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icaze verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış.

Amma sonra yazarçı fikirləşir ki, Dekabristlər üşyani haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.

- Arvadı Sofiyanın işsiriyə Tolstoy bu romanı Pyer Bezuxov yə onun birinci arvadı Yelenanın toy gecəsi haqda hissələri çıxarıb. Sofiya hesab edirdi ki, kilsə senzurasından belə səhnələr keçməyəcək. Axi o zaman əsərləri iki senzura oxuyurdı: hökumət senzurası və kilsə senzurası.

- Rostovlar ve Bolkonskiler Tolstoyun öz zadəgan ailə üzvlərinin prototipidir.

Məsələn, Nikolay Rostov Tolstoyun atası Nikolaydan çıxı borga alır. Tolstoyun atası 1812-ci il mühəribəsi qəhrəmanı və Pavloqrad rejiminin leytenant polkovnikı olub, romanda da öz adıyla xatırlanır.

Marya Bolkonskaya Tolstoyun anası  
Ədalət.-2016.-21 oktyabr.-S.4.

# "Hərb və Sülh" romanı haqda bilmədiklərimiz

Marya Tolstyanın prototipidir. Onların toy təsvirləri Tolstoyun valideynlərinin toyu kimi dır. Qəhrəmanların evi "Lisie Qori" da Tolstoyun öz ailə malikanəsi "Yasnaya Polyanı"nın xatırladır.

- Tolstoy yazdıqca arvadı romanın suretini çıxarırmış. Özü də səkkiz nüsxədə!

Orada bəzi epizodlar var ki, Tolstoy onları 26 dəfə yazıb. Bu romanın yazılıması beş il çəkib (1863-1869). Tolstoy və Sofia evlənəndən bir il sonra bu roman yazılmaga başlayıb. Roman bitənəqədər Sofia 13 yaşından dördünü döyünya getirib.

- Tanınmış fransız slavyanşunası Georges Nivat təsdiq edir ki, "Hərb və Sülh" romanının fransızca danişq 19-cu yüz ilin əvvəlində fransız aristokratiyasının danişq dilidir.

Romanın öz dili isə 19-cu əsrin ortalarının dilindədir ki, bu da romanın yazılıdığı tarixlə hadisələrin cərəyan etdiyi tarix arasında fərqliq dəqiq işlənmiş detallardan biridir.

- Tolstoy özü hesab edirdi ki, bu əsəre tarixi esselər daxil etdiyi üçün onu roman kimi seviyyələndirmek o qədər də düzgün deyil. O özü bu əsəri tarixi xronika və roman arasında bir janr hesab edirdi.



- Tolstoy bu romanı yazarkən tarixi konteksti etrafı, həm rus, həm də Avropa mənbələrindən öyrənib. Borodino döyüşünün olduğu yere baş çəkib.

Romanın ikinci hissəsində Nikolay Rostovun qulluqçusu Lavruşkanı fransızlar müvəqqəti tutular və Napoleonun qarşısında dindirirler. Bu səhnədə Tolstoy fransız tarixçisi Thiers'in nəql etdiyi bir əhvala-

ti öz komik versiyasını da artırmaqla nəql edir.

Bir dəfə Tolstoy Parisdə gilyotin mərasimine şahid olur. Bu hadisə onu sarsıdır. Ölüm cəzası əleyhinə baxışları güclənir.

Yerli hökumətde söz demək səlahiyyəti olan sahibkar kimi ondan xahiş edilir ki, əsgərin ölüm cəzası əleyhinə məhkəmədə iş aparsın. Tolstoy məhkəmədə çox çalışır, lakin məğlub olur.

O, ölüm cəzası haqda baxışlarını Pyer Bezuxov xarakterine köçürür, rus hərbi əsirlerini asmaq emri verilmiş fransız əsgərlərindən narahatlığını qəhrəmanının dililə dehşətlə danışır.

- Belə bir şayə var ki, Tolstoy bu romanı "Mühərbi və Dünya" adlandırbı. Məlum olduğu kimi, rus dilində "sülh" və "dünya" sözlerinin her ikisi "mir"dir. 1917-ci il inqilabından sonra Kiril əlifbasi modernləşdirildi. Ona qədər bu sözlər rus dilində eyni cür tələffüz olunur, amma ayri cür yazılırdı.

Tolstoy öz qaralamalarında romanın başlığını yazanda o zamankı əlifbayla "dünya" (mir) yazıb. Amma bu gün müteşəssislər hesab edirlər ki, bu, sadəcə tasadüfen bir hərfdə qələmin azca sürüşməsi olub.